



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

I Yazı

XIX əsrin ortalarından başlayaraq İslam-Şərqi mədəniyyətinin əsas təməl prinsiplərində radikal, köklü dəyişikliklər etmək istəyənlər arasında Azərbaycan Türk mütəəfəkkirlərindən biri də Tahirə (Zərrintac) Qürrətül-Eyn (1817-1852) olmuşdur. İslamiyyətində, İslamiyyətində əsaslı şəkildə islahatların aparılması irəli sürən, şeyxiliyin dini-islahatçı radikal davamı kimi meydana çıxan Babilik hərəkatının tanınmış siması Qürrətül-Eyn Azərbaycanın Qəzvin şəhərində milliyetçi türk Molla Məhəmməd Saleh Baraqanının ailəsində dünyaya gəlmışdır. Tahirə Qürrətül-Eyn uşaqlıqdan doğma Türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars dilləri ni də öyrənmiş, eyni zamanda dini və dünyəvi elmlərlə də tanış olmağa başlamışdır.

T.Z.Qürrətül-Eyn şeyxiliyin Şeyx Əhməd Əhsaidən sonrakı varisi Seyid Kazım Rəşti ilə görüşmək üçün 1843-cü ildə Kərbəlaya səfər etmişdir. Rəştinin ölümü səbəbi ilə onunla görüşə bilməyən Tahirə xanım 1844-cü ildə Seyid Əli Məhəmməd Şirazinin özünü bab elan etməsiylə onlara qoşulmuşdu. Bir müddət Kərbəlada yaşayan T.Z.Qürrətül-Eyn daha sonra Bağdada getmişdir. Babilik görüşlərinə görə Bağdadda da çox qala bilməyən Tahirə xanım Qəzvinə geri dönmüşdür.

1848-ci ildə Qacarlarda baş qaldıran Babilik üsyanının Qəzvində feal nümayəndəsi olan T.Z.Qürrətül-Eyn bir müddət ev dustaqlığında yaşamışdır.

Daha sonra Tehranda qısa müddət yaşayış Tahirə buradan da Xorasana gedərkən babilərin 1848-ci ildə Şahruda gerçəkləşdirildiyi Bədəst konfransında da iştirak etmişdir.

1850-ci ildə babilərin başçısı Seyid Məhəmməd Təbrizdə edam olunmuş, Qürrətül-Eyn isə həbsxanaya salınmışdır.

O, 1852-ci il sentyabrın 15-də Tehranda edam olunmuşdur.

Nitqdə, şeir və nəsrə az bir zamanda tanınan Qürrətül-Eyn həmin dövrə üsulilər və şeyxilər arasında gedən mübarizəni dərinən izləmiş, onlardan könüllü olaraq şeyxiliyi qəbul etmişdir. K.Əliyeva yazır: "O, özbaşına iki məşhur alimin - Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrəndi. Şeyx Əhsanının təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrəndirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, cürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq..."

nin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrənir. Şeyx Əhsanının təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrəndirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, cürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq...

həmişə diridirlər və iman əhlilərə ölüm yoxdur. Onlar İmam - əleyhissalamı daim canlı bilirdilər və buna görə də deyirdilər ki, iman əhlilərə yol göstərən canlı imamın hüzurunda ehtiramı gözləməmək insana yaraşmaz. Bu səbəbdən də ziyyət vaxtı imamın başı üstə duran şələrə "balasəri" (baş tərəfdə dayananlar) adını vermişdilər.

Beləliklə, dini-mistik şeər məktəblərində şeyxiliyin qızığın müdafiəcisinə çevrilən Qürrətül-Eyn şeyxiliyin Şeyx

rədə yazdığı analitik traktati öz ustادı hesab etdiyi Rəştiye göndərir. Genç alim - qadının istedadından təsirlənən, dövrünün işqli alimi Seyid Kazım Rəşti cavabında onu "Qürrətül-Eyn" adlandırır.

Qeyd edək ki, mürşidini görmək üçün Kərbəlaya gedən Qürrətül-Eyn bu şəhərə çatmamış Seyid Kazım Rəşti ölmüşdür (1843). N.Zərəndi yazır: "Həzərə Tahirə orada (Kərbələda) qalıb gözləməyə başladı ki, görsün Seyid Kazımın Zühur Çağının yaxınlaşmasının

Bildiyimiz kimi, hazırda da Qacarların daxili dini-fəlsəfi, sosial-siyasi problemlərinin nəticəsi olaraq Babilənin yarandığını iddia edənlər yanaşı, onun xaricdən ixrac edildiyini də iddia edənlər vardır. Şübhəsiz, burada hər iki amilin əsas rol oynamasını qeyd etməklə yanaşı, ancaq daha çox mühafizəkarlıq, xurafata, mövhumata, ədalətsizliyə, eyni zamanda Qacarlar hakimiyətinə qarşı yönəlməsi də dəqikdir. Bu anlamda şeyxiliyin babiləyi çevrilməsi, yəni babi-

Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: *Tahirə (Zərrintac) Qürrətül-Eyn*



dan bəhs etdiyi vəd olunmuş şəxsin sedası haradan ucalacaq". 6 Rəştinin ölümündən az sonra (1844-cü il) şeyxilərin bir qismi Hacı Kərim xanın (karimxanılık) ətrafinda birləşdiyi halda, Babi-imamın ortaya çıxdığına əmin olan şeyxilərin çoxu Seyid Əli Məhəmməd Şirazinin özünü bab elan etməsiyle ona (babiliyə) qosuldu. Qürrətül-Eyn də Baba iman gətirərək Rəşti, Kərbəla və Bağdadda Babiliyə təbliğ etmişdi.

Əbdülbəha Abbas Əfəndi öz xatirələrində Tahirənin Babiləyi qəbul etməsi haqqında yazır ki, o, Kərbəlada olarkən hamı kimi Babın zühr etməsini gözleyirmiş: "Bir gecə şəhərə yaxın o başını yastığa qoydu, dünyadan bixəbər oldu və və yuxu gördü; yuxuda gənc bir Seyyid, qara əbada, yaşıltırbanda göydən ona nazıl oldu. O (Seyyid) havada asılmışdı, ayələr oxuyur qutudada dualar edirdi. Birdən o (Tahirə), həmin ayələrdən birini əzbərlədi, ayılanda onu öz dəftərində yazdı. Həzərət Bab özünü elan edən və onun birinci kitabı olan "Əhsənül-Qisas" yayıldan sonra, bir gün Tahirə onun bir bölməsini oxuyanda yuxuda yazdığını həmin ayəyə rast gəldi. Dərhal sükrənləq edərək, o diz çökdü

imamın meydana çıxmazı əslində, hakimiyətə qarşı en real mübarizə üsulu idi. Mirzə Kazım bəy hələ, 1865-ci ildə nəşr olunan "Bab və babilə" əsərində yazır ki, babilər hərəkatı əsərətde olan həqiqətin istibdad əleyhinə mübarizəsinin nəticəsi idi: "Bab onun ölçəsində xalqın inandığı dinin boş, mənasız şeylərlə dolu olduğunu başa düşürdü. Bab elə ciddi həyat tərzi təbliğ edirdi ki, burada qanunun hərfi deyil, mənəvi tələbləri həyata keçirilir... Bab həmişə nəfs və ibadət, məhəbbət və əlaq haqqında danışır".⁹ Bir sözle, Əcizmin ideologiyasının təsiri altında olan Mirzə Kazım bəy Babilik hərəkatını siyasi hərəkat kimi dəyərləndirir, onların ruhani və dövlət hakimiyətinə qarşı haqlı mübarizə apardığına inanırı.

Seyid Əli Məhəmməd Şirazinin əsil niyyətinin nədən ibarət olmasını söylemək çatın olsa da, ola bilsin ki, o, bu ad altında, digərlərinin iddia etdiyi kimi, Qacarları devirmək və bir fars sülaləsini hakimiyətə gətirmək niyyəti güdmüşdür. Hər halda onuna bağlı bəzi iddialar var ki, tamamilə əsaslı da hesab etmək olmaz. Əger nəzərəalsa ki, onun "Bəyən" kitabının mahiyyəti daha çox zərdüştlüklə, incillə

Nitqdə, şeir və nəsrə az bir zamanda tanınan Qürrətül-Eyn həmin dövrə üsulilər və şeyxilər arasında gedən mübarizəni dərinən izləmiş, onlardan könüllü olaraq şeyxiliyi qəbul etmişdir. K.Əliyeva yazır: "O, özbaşına iki məşhur alimin - Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrəndi. Şeyx Əhsanının təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrəndirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, cürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq..."

Əhməd Əhsaidən sonrakı varisi Seyid Kazım Rəştinin etimadını qazanmış, bir çoxlarına görə, bu ləqəb də Tahirəyə onun tərəfindən verilmişdir.⁴ K.Əliyeva yazır: "Kazım Rəşti Əhsai ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şeər islamından töremiş və XIX əsirin ortalarında yaranmış bir teoloji məktəb idi ki, Babilənin nəzəri əsaslarını təşkil etdi. Zərrintac Şeyxi ehkamları ba-

və səcdəyə getdi, inandı ki, Həzərət Babın mündəsi həqiqətdir".

Babiliklə bağlı burada ince bir məqam var ki, ata və ana tərəfdən peyğəmbər nəslindən sayılan,⁸ Şirazda anadan olan Seyid Əli Məhəmməd Şirazinin (1819-1850) əsil meqsədinin Qacarlar hakimiyətinin devirilməsi, yoxsa imamiyəsi qarşı olması ilə bağlı müxtəlif mülahizələr vardır.

səsləşir, bu şübhələr daha da artır. Belə ki, "Bəyən" kitabında bir kişinin qardaşı qızı və ya bacısı qızıyla evlənə bilməsi dəqiq göstərildiyi halda, anası və bacısıyla "evlənib" ya da evlənə bilməməsi açıq buraxılmışdır. Eyni zamanda "Bəyən"da bütün yeyiləcək şeylər halal sayılmış, əgər evli bir kişi zina edərsə, onun qadınının da zina etməsi məqbul hesab edilmişdir.